



Fazail
İsmayıl
Böyükkişi

Bütün Azərbaycan
Ocaqları Abbas
Lisanının hüquqları-
nin müdafiə komitəsi-
nin müavini

(əvvəli ötən sayımızda)

Şah İsmayıllı Xətainin və atabalarının yaradıldığı şiyəlik türk milletinin Turan bayrağı altında birləşməsinə böyük əngel töretnmişdir. Əlbəttə, Osmanlı dövlətlərinin Məhəmməd Əmin təfəkkür-lü Sultanlar idarə etseydi bir millət olmalarına baxmayaraq hez zaman Nadir Şahla Sultan Mahmud, yaxud Şah İsmayılla Sultan Səlim, yaxud da İldırım Bəyazid-lə Əmir Teymur bir-birini qanına qəltən etməzdilər. İndi də Əmin bəyə həsr etdiyim "Əmin bəyin ruhuyla səhbətim" poemasının son bəndlərini oxucuların diqqətinə çatdırıram:

...Qatır da götürməz qulun yükünü,
Daha demədiyim bir söz qalmadı.
Rüşvət tuluğumuş qurtuluş günü,
Əmin bəy sən deyən dövlət olsadı.

İnsanlığa hüdudu yox nifrətin,
Üfürürələr yanın közdə qalmışam.
Burda yeri varmı sözün-söhbatın,
Düzü demişəm ki, düzde qalmışam.

Bəsimdir mərdliyim, saflığım, düzüm,
Mühacirətdəyəm mən də Vətəndə.
Əmin bəy varlığım, mənliyim, özüm,
Əmin bəy olasan gəlib-gedəndə.

Haqq deyəni tonqallarda yandıran,
Diri-diri dərisini soyarlar.
Qanızmalar qanani belə qandıran,
Sonra da adını kafir qoyarlar.

Allah məndə, mən Allahda varamsa,
Mən necə Əmin bəy kafir olaram.
Şeyrimlə əbədi bəxtiyaramsa,
Demək haqqı deyən şair olaram.

Tonqadan ta bəri Nadir şaha tək,
Başçım kim olubsa birinci sənsən!!!
Ən qədim keçmişdən, son sabaha tək,
Əbədi sevilən bir inci sənsən.

O əziz ruhuna and içirəm ki,
Adınla hər zaman fəxr edəcəyəm.
Fəzilimlə dahimi düz seçirəm ki,
Mən sənin yoluna düz gedəcəyəm.

"Əmin bəyin ruhuyla səhbətim" poemamda da onu korifey bir siyasetçi kimi qüdrətli türk sultanlarının və Nadir şahların cahangirliyindən qat-qat üstün tutmuşam. Bəli, müdriklər doğru deyib. Haqlı kimdirse, güclü odur. Amma kim güclüdürse bu o demək deyil ki o haqlıdır... Bir sözlə müdriklik və ağıl qızılıncan tutmuş atom bombasına qədər bütün silahlardan güclüdür. Əslində, insanları öldürmək asan, canı sağlam, ruhu yüksək cəmiyyətdə yaşatmaqsa çətinidir. Bunları yalnız bütün varlığı ilə Allaha inanan ədalətli dövlət başçıları bacarar. Bəli, diktatorluq bəşarıyyətin fəlakətidir, demokratiya və azad düşüncəsən bəşəriyyətin nticatıdır!!!

Əmin bəy də ömrü boyu dünyadan ən qüdrətli, ən demokratik siyasetçisi kimi bu müqəddəs ideala qulluq etmişdir.

Onun ən qüdrətli siyasi xadim olduğunusa dünyadan demokratiya ruhlu dövlət xadimləri mütefəkkirləri ən yüksək kürsülərdən söyləmişlər və onun fikirlərindən mötəbər meclislərdə

nümunələr getirmişlər.

Məhəmməd Əmin bəyin elmi külliyyatı çoxdan demokratik düşüncəli dünya siyasetçilərinin, mütefəkkirlərinin, filosoflarının, ziyanlılarının, alimlərinin diqqətini özünə cəlb etdiyindən onun əsərləri dünyadan bir çox dillərinə tərcümə olunmuşdur. Eyni zamanda, dünyadan qüdrətli dövlətlərinin ziyanlıları Yaponiyadan tutmuş ABŞ-a qədər Məhəmməd Əmin bəyin elmi ərsini dərindən tədqiq edərək bu elmin müxtəlif sahələrində keşfər edərək alimlik dərəcələri almışdır. Məhəmməd Əmin bəyin elmi ərsini ən çox tədqiq edən və bu elmi ərsi Əmin bəyin il dönümlərində, yubileylərində yayılmışdır. *Axi Əmin bəyin məzarı da bu qardaş ölkədədir. Məhəmməd Əmin bəyin ədəbi tədqiqat əsərlərindən biri də "Azərbaycan şairi Nizami" əsəridir. Məhəmməd Əmin bəy bu əsəri da-*

"Azadlıq dünyani əhatə edən bir fikirdir. Bir tək insan, bir tək əsir millət qaldıqca dünya həqiqi azadlıq və əməniyyət üzü görə bilmez". 1918-ci ilin mayısındakı tarixi qərarları ilə azad millətlər dəstəsində yer alan Qafqaziya millətlərinin azad millətlərin müqəddəratları ilə bağlanmışdır. Rusiyadan ayrılmadan bir irtica, başqalarından ayrılmadan bir inqilab olduğunu söylenən sovet diktatoru Stalin ölmüşdür, amma onun ikiyüzlü sistemi-stalinzm hələ qalmaqdadır.

Bu sistem gün keçidkərə dünən həqiqətləri ilə qarşılaşmaqdə haqq ile batıl, yalan ilə doğru üz üzə gəlməkdədir. Şübhəsizdir ki, bir gün həqiqət parlayacaq, azadlıq əsasını, BM prinsipini və ənsən haqlarını tutan təref qalib gələcəkdir. Bu qalibiyət qüvvəti qızıl istibdad zülmü altında inleyen əziz vətənimizde 1918-ci ilin 28 mayısı kimi yenidən doğacaqdır. Buna qətiyyən şübhə etmeyiniz.

Vətəndaşlar! Üçüncü İstiqlal bayrağını döşlərində gəzdirən buradakı vətən ayrısı bizlərdən,

orada hər türlü (formada) qorxu ve tehdid altında qətbləri istiqlal eşqi ilə çirpinan azadlıq ayırsı sızlərə cədan salamlar göndərir. 28 mayıs istiqlal qurbanlarının əziz ruhları həzərində hörmətlə əyilir və hər iki tərəfi birləşdirən milli böyük həsrəti şairin deyişi ilə dileyərəm:

Sən bizimsən, bizimsən, durduqça bədənimdə can,
Yaşa, yaşa, çox yaşa ey şanlı
Azərbaycan!

Məhəmməd Əmin Rəsulzadənin Azərbaycan İstiqlalının 35 illiyi ilə bağlı 1953-cü ildə Amerikanın səsi radisosunda Azərbaycana müraciəti.

Bu əsəri 1884-cü il yanvar ayının 31-də anadan olan Azərbaycan Milli Qurtuluşhərəkatının böyük ideoloqu Məhəmməd Əmin Rəsulzadənin anadan olmasının 136-ci ildönümüne və Azərbaycan ərazisinin bütövlüyü Oğuz Türklerinin milli istiqlaliyyəti uğrunda y-

nilməz mübariz, hazırda 16 il həbs cəzasına və 2 il siyasi fəaliyyətlə məşğul olmaması üçün uzaq Yezdə sürgün edilən 18 fevral 1967-ci ildə Ərdəbil şəhərində anadan olan Abbas Lisaninin anadan olmasının 54-cü ildönümüne həsr edirəm. Müqəddəs amal və mətbət sahibi Məhəmməd Əmin Rəsulzadə və Abbas Lisanı Oğuz Türklerinin qəlbində əbədi yaşayan tarixi şəxsiyyətlərdir. Məhəmməd Əmin Rəsulzadə vətən və millət uğrunda öz haqq mübarizəsinə şərəflə başa vuraraq haqq dünəsına qovuşsa da Abbas Lisanının vətən və millət uğrunda haqq mübarizəsi hələ qarşıladdır. İnşallah onun bu haqq mübarizəsi Məhəmməd Əmin Rəsulzadənin milli dövlətçilik ideologiyasından və çoxşaxəli elmi ərsində bəhrələnərək Azərbaycan ərazisinin bütövlüyü və Vahid Azərbaycan Demokratik Respublikasının dünənin ən qüdrətli dövlətlərindən biri olması ilə nəticələnəcək!!!

Müəllif

Davamız Azərbaycan davasıdır!



hi Nizaminin anadan olmasının 800 illik yubileyi manasibətlə qələmə almışdır. Lakin üzləşdiyi mühacirət çətinlikləri (belə ki, 1931-ci ildə Məhəmməd Əmin və mühacirətdə olan məsləktaşları Stalinin göstərişi və Ataturkun əmri ilə Türkiye Respublikasını tərk etməyə, 1931-1948-ci illərə qədər Avropa ölkələrində mühacirətdə yaşamağa məcbur olmuşlar) və 1939-1945-ci illər arasında baş verən ikinci dünya müharibəsinin çətinlikləri bu əsəri vaxtında yazmağa imkan verməmişdir. Beləliklə, Əmin bəy üzləşdiyi çətinliklərə görə bu əsəri yalnız 1950-ci ildə tamamlayıb, 1951-ci ildə kitab şəklində nəşr elətdirə bilmışdır. Vaxtin belə uzun çəkməsinə təəssüflənməyən Əmin bəy "Azərbaycan şairi Nizami" əsəri nəşr olunduqdan sonra belə demişdir: "Hər-gah bu əsər mənim istədiyim ki-

mi 1941-ci ilə qədər yazılıb nəşr olunsayıdı, belə də, mən Nizami yaradıcılığını belə mükəmməl şəkildə tədqiq edə bilməzdəm. Vaxtin uzun müddət çəkməyi, eyni zamanda, Avropa dövlətlərinin (Polşada, Ruminiyada, Fransada, Almaniyada və digər ölkələrin) kitabxanalarında Nizami yaradıcılığına dair tədqiqat əsərləri ilə tanış olduqdan sonra "Azərbaycan şairi Nizami" əsərini hərəkəflə məlumatlara əsaslanaraq daha dələn qələmə ala bildim. (Onu da deyim ki, Əmin bəy mühacirətə olduğu Avropa ölkələrində Polşada polyak dilində iki kitab, alman dilində iki kitab, fransız dilində isə 4 kitab nəşr etdimişdir. Eyni zamanda Əmin bəy fars dilində və rus dilində də bir çox kitablari nəşr olunmuşdur. Həmçinin Əmin bəy bir çox xarici ölkələrin, ədiblərinin, şairlərinin əsərlərini həmin illər də doğma dilimizə tərcümə edib kitabları şəklində nəşr etdimiş-

dir. Bu da Əmin bəyin poliqlot kimi də, tərcüməçi kimi də ka-milliyini göstərir. Doğurdan da Azərbaycan poeziyasının və dünən poeziyasının günəsi sayılan Nizaminin əsərlərinin həm şərq şərqsünasları, həm də qərb şərqsünasları XVII-XVIII-XIX əsrlərden başlayaraq çox dərin və əhatəli şəkildə tədqiq etmişdilər. XX əsrde də Sovet şərqsünaslarından akademik Krımski, akademik Bertles Nizamini əsərlərini tədbiq etmək sahəsində böyük işlər görmüşlər. Azərbaycan şərqsünaslarına və ədəbi tədqiqatlara gəldikdə isə deməliyik ki, bu sahədə akademik Həmid Arası, akademik Məmməd Cəfər, akademik Kamal Talibzadə, professor Rüstəm Əliyev və digər onlarla alımlarımız, şairlərimiz Nizami yaradıcılığını tədqiq etmişlər. Azərbaycan şərqsünaslarına və ədəbi tədqiqatlara gəldikdə isə deməliyik ki, bu sahədə akademik Həmid Arası, akademik Məmməd Cəfər, akademik Kamal Talibzadə, professor Rüstəm Əliyev və digər onlarla alımlarımız, şairlərimiz Nizami yaradıcılığını tədqiq etmişlər. Azərbaycan şərqsünaslarına və ədəbi tədqiqatlara gəldikdə isə deməliyik ki, bu sahədə akademik Həmid Arası, akademik Məmməd Cəfər, akademik Kamal Talibzadə, professor Rüstəm Əliyev və digər onlarla alımlarımız, şairlərimiz Nizami yaradıcılığını tədqiq etmişlər. Azərbaycan şərqsünaslarına və ədəbi tədqiqatlara gəldikdə isə deməliyik ki, bu sahədə akademik Həmid Arası, akademik Məmməd Cəfər, akademik Kamal Talibzadə, professor Rüstəm Əliyev və digər onlarla alımlarımız, şairlərimiz Nizami yaradıcılığını tədqiq etmişlər. Azərbaycan şərqsünaslarına və ədəbi tədqiqatlara gəldikdə isə deməliyik ki, bu sahədə akademik Həmid Arası, akademik Məmməd Cəfər, akademik Kamal Talibzadə, professor Rüstəm Əliyev və digər onlarla alımlarımız, şairlərimiz Nizami yaradıcılığını tədqiq etmişlər. Azərbaycan şərqsünaslarına və ədəbi tədqiqatlara gəldikdə isə deməliyik ki, bu sahədə akademik Həmid Arası, akademik Məmməd Cəfər, akademik Kamal Talibzadə, professor Rüstəm Əliyev və digər onlarla alımlarımız, şairlərimiz Nizami yaradıcılığını tədqiq etmişlər. Azərbaycan şərqsünaslarına və ədəbi tədqiqatlara gəldikdə isə deməliyik ki, bu sahədə akademik Həmid Arası, akademik Məmməd Cəfər, akademik Kamal Talibzadə, professor Rüstəm Əliyev və digər onlarla alımlarımız, şairlərimiz Nizami yaradıcılığını tədqiq etmişlər. Azərbaycan şərqsünaslarına və ədəbi tədqiqatlara gəldikdə isə deməliyik ki, bu sahədə akademik Həmid Arası, akademik Məmməd Cəfər, akademik Kamal Talibzadə, professor Rüstəm Əliyev və digər onlarla alımlarımız, şairlərimiz Nizami yaradıcılığını tədqiq etmişlər. Azərbaycan şərqsünaslarına və ədəbi tədqiqatlara gəldikdə isə deməliyik ki, bu sahədə akademik Həmid Arası, akademik Məmməd Cəfər, akademik Kamal Talibzadə, professor Rüstəm Əliyev və digər onlarla alımlarımız, şairlərimiz Nizami yaradıcılığını tədqiq etmişlər. Azərbaycan şərqsünaslarına və ədəbi tədqiqatlara gəldikdə isə deməliyik ki, bu sahədə akademik Həmid Arası, akademik Məmməd Cəfər, akademik Kamal Talibzadə, professor Rüstəm Əliyev və digər onlarla alımlarımız, şairlərimiz Nizami yaradıcılığını tədqiq etmişlər. Azərbaycan şərqsünaslarına və ədəbi tədqiqatlara gəldikdə isə deməliyik ki, bu sahədə akademik Həmid Arası, akademik Məmməd Cəfər, akademik Kamal Talibzadə, professor Rüstəm Əliyev və digər onlarla alımlarımız, şairlərimiz Nizami yaradıcılığını tədqiq etmişlər. Azərbaycan şərqsünaslarına və ədəbi tədqiqatlara gəldikdə isə deməliyik ki, bu sahədə akademik Həmid Arası, akademik Məmməd Cəfər, akademik Kamal Talibzadə, professor Rüstəm Əliyev və digər onlarla alımlarımız, şairlərimiz Nizami yaradıcılığını tədqiq etmişlər. Azərbaycan şərqsünaslarına və ədəbi tədqiqatlara gəldikdə isə deməliyik ki, bu sahədə akademik Həmid Arası, akademik Məmməd Cəfər, akademik Kamal Talibzadə, professor Rüstəm Əliyev və digər onlarla alımlarımız, şairlərimiz Nizami yaradıcılığını tədqiq etmişlər. Azərbaycan şərqsünaslarına və ədəbi tədqiqatlara gəldikdə isə deməliyik ki, bu sahədə akademik Həmid Arası, akademik Məmməd Cəfər, akademik Kamal Talibzadə, professor Rüstəm Əliyev və digər onlarla alımlarımız, şairlərimiz Nizami yaradıcılığını tədqiq etmişlər. Azərbaycan şərqsünaslarına və ədəbi tədqiqatlara gəldikdə isə deməliyik ki, bu sahədə akademik Həmid Arası, akademik Məmməd Cəfər, akademik Kamal Talibzadə, professor Rüstəm Əliyev və digər onlarla alımlarımız, şairlərimiz Nizami yaradıcılığını tədqiq etmişlər. Azərbaycan şərqsünaslarına və ədəbi tədqiqatlara gəldikdə isə deməliyik ki, bu sahədə akademik Həmid Arası, akademik Məmməd Cəfər, akademik Kamal Talibzadə, professor Rüstəm Əliyev və digər onlarla alımlarımız, şairlərimiz Nizami yaradıcılığını tədqiq etmişlər. Azərbaycan şərqsünaslarına və ədəbi tədqiqatlara gəldikdə isə deməliyik ki, bu sahədə akademik Həmid Arası, akademik Məmməd Cəfər, akademik Kamal Talibzadə, professor Rüstəm Əliyev və digər onlarla alımlarımız, şairlərimiz Nizami yaradıcılığını tədqiq etmişlər. Azərbaycan şərqsünaslarına və ədəbi tədqiqatlara gəldikdə isə deməliyik ki, bu sahədə akademik Həmid Arası, akademik Məmməd Cəfər, akademik Kamal Talibzadə, professor Rüstəm Əliyev və digər onlarla alımlarımız, şairlərimiz Nizami yaradıcılığını tədqiq etmişlər. Azərbaycan şərqsünaslarına və ədəbi tədqiqatlara gəldikdə isə deməliyik ki, bu sahədə akademik Həmid Arası, akademik Məmməd Cəfər, akademik Kamal Talibzadə, professor Rüstəm Əliyev və digər onlarla alımlarımız, şairlərimiz Nizami yaradıcılığını tədqiq etmişlər. Azərbaycan şərqsünaslarına və ədəbi tədqiqatlara gəldikdə isə deməliyik ki, bu sahədə akademik Həmid Arası, akademik Məmməd Cəfər, akademik Kamal Talibzadə, professor Rüstəm Əliyev və digər onlarla al